



Müstəqil ictimaiiyatı, publisistik qəzet N 69-70 (1247-1248) 15 noyabr 2024-cü il Qiyməti 1 manat

Qəzet 1999-cu ilin oktyabrından çıxır

AZƏRBAYCANIN GERÇƏK TARİXİ: MUSA YAQUB DÜNYASINA SƏYAHƏT NAĞILA DÖNMÜŞ YAŞANTILAR



Nəzirməmməd ZÖHRABLI,
jurnalist-publisist
21. 07. 2011

Sairlərin, yazıçılarının, jurnalistlərin, bəstəkarların yuxusuz anları, yuxusuz gecələri olur. Onları içdən narahat edən hissələrin ağ vərəqlər üzərinə çıxa bilməsi, nota uyuşması - doğulmasına qədər. Musa Yaqubu da narahat edən yuxusuz gecələr var. Yuxusuz gecələr onu "Neft Daşları"nda da izleyib, "Un işığı"nda da, Laçın kələ ölümdən də...

...Sonuncudan danışacaqıq. Cılrovçu balaca Muşanın ədəbi hadisəyə dönmüş birinci yuxusuz geçəsi – Laçın kəlin ölümündən.

"İndi desəm nağıldır" poeması çox matəblərə aydınlıq götürir. Burada qorxulu nağıl kimi xatırlanacaq çox məqamlar gizlənib. Poemada konkret qəhrəman axtarmaq yersizdir. Bu əsərin bir qəhrəmanı var. O da zamandı. Qələmə alındığı dövrdə dəbdə olmuş Sovet ədəbiyyatı prizmasından yanaşsaq zamanın özünü də müsbət və ya mənfi qəhrəman olmasını aydınlaşdırmaqdə çətinlik çəkərik. Əslində elə bu da Musa Yaqubun qəliblərə sığmayan söz adəmi olmasına sübuta yetirən amillərdəndir.

Poema ana torpağın müqəddəsliyini məktəb şagirdlərinə çatdırıran fikirlərlə başlayır:

- Bu ilk dersinizdir,
- Başlayaqq işe;
- Size də ilk dəfə yetişər səsim.
- Amma, eñizlərim, mənim həmişə torpaq haqda olub birinci dərsim
- Bəli, torpaq haqda,
- Torpaq müqəddəs,
- Gərek yadınızdan çıxmasın bu ders.
- O da can kimidir, satılık bilməz,
- Vetəndi, atadi, anadı torpaq.

Müəllimin sagirdlərlə tanışlığı zamanı eşitdiyi adlar onun xəyalında əbədi ilişib qalan çətin illərin xatırələrini canlandırır. Gerçek həyat yaşantılara söyklənən xatırələr şairin oxucu ilə növbəti temasına stimul verir:

Adın?

- Kərim Qafar oğlu,
- Mənimki Fəzli.
- Qafar oğlu Kərim?
- Elədi, bəli.
- Mənim adım Laçın,
- Onunku Səlmi.
- Bu adlar nə qədər yaxındır mənə.
- Bu adlar alıcı bir xəyal kimi,
- Məni o günlərə apardı birdən.
- O kotan çarxları səsləndi yenə,
- Torpaq qoxusunu duydum yenidən.

Beləcə bəzi epizodları şairin "Zülmün nağılı" şeirində sadalanan "İndi desəm nağıldır" poeması Musa Yaqubun öz dilindən indiki insana sözün əsl mənasında nağıl kimi görünəcək əhvalatlar sayaq səslənir:



Bilirsinizmi mən,
Kotançı olmuşam,
payızda, yazda,
iş yerim o dağlar, o düzələr idi.
Onda matorumuz, maşımız da
Kellər, arabalar, öküzlər idi.
Eh, sizə nə var ki...
kəllə, öküzlə
Gecəni gündüzə qatanlar idik,
Boyunduruq üstə yatanlar idik.

Poemanın bu yerində şagirdlərin adlarının ona tanış, doğma olmasının səbəbini anlaysıb oxucu:

- O zəncir səsleri,
- O kənd, o torpaq
- Bir də ki, mən özüm cılız bir uşaq...
- Ho, kotançı Qafar, kotançı Fəzli
- Bir də Səlmi xala -
güler, məzəli...
- Biz kələ qoyarğıq Laçın adını.
- Laçın kel var idi -
qara pəhləvan,
- Vermişdi kötana öz həyatını...
- Könlündə sizinçin bir nağıl yatır,
- İndi də gözümün qabağındadır.

Bu yerdə poemanın mövzusuna şirinlik hopdu-ran, xüsusi təravət bəxş edən təbiət lövhələrinə diqqət yetirməsək, bəlkə də oxucuları Musa Ya-qub poeziyasının özliliklərindən bir qədər kənar-də qoymuş olarıq:

- Ağacdə quşların yuxusu baldır,
- Sığınbın budağın yarpaqlarına.
- Arılar elə bil qapqara xaldır.
- Yapışış gülərən yanaqlarına.
- Yaxud,

- Bu payız küleyi hazırlıdınız nəsə,
- Könlüm quşa dönüb uçar yerindən.
- Çıxmaz xatirimdən o aylı gecə.
- Torpaq qoxusunu duydum dörđindən.
- Mesənin kölgələr qarşılığında,
- Vələs yarpaqları düşürdü zər-zər.
- Lapan yarpaqları ay işığında

Ayi poncosuna bəzəyirdilər.

Bundan sonra baş verənlərin poeziyanın dili ilə ictimaiətdərilməsi artıq Musa Yaqubun öz ölkəsinin əsl vətəndaşı, ziyanlısı, şairi, başlıcası isə BÖYÜK İNSANI olduğunu döñə-döñə təsdiqləyir. Musa Yaqub döryasından bir damla olan "İndi desəm nağıldır" gerçəkden də Azərbaycan tarixinin bir parçasıdır. Axi tarix təkcə rəqəmlərdə yazılılardan ibarət deyil...

...İstənilən canlı və ya cansız əşya duyğulu insanlara doğmalaşır bilər. Kasib ailənin usaqlarını inyin bircə dəfə südlə, toyuğun yumurta ilə xi-las etməsi, lap elə yazı masasının, mösiət əşyalarının insana tomanınşın şəkildə hərəkətsiz xidməti bu canlı və cansız əşyaların sahiblərinə doğma-laşması üçün yeterli sayıla bilər. Onda qalmışdı ki, Laçın kəlin bütöv bir kəndi illərlə aqlıdan qurtarmasına... bu heyvana bəlkə heykəl qoymaq da azdı. Çoxlarının unutduğu bu yaxşılığı Musa Yaqub öz poemasında xüsusi bir sevgi və mərhə-mət hissi ilə abidələşdirib, onun yaxşılıqlarını də-yərləndirib:

- Laçının
kölgəsi dağ oldu birdən.
- Laçın ejdahayıd,
- Laçın gəmiyidi.
- Fəzli də minirdi belinə hərdən,
- Fəzli də
belində milçək kimiydi.

Laçınla bağlı xatırələrin çözümüne bir qədər sonra qayıdaçığıq. Poema həm də ona görə tariximizin bir parçasıdır ki, burada cərəyan edən hadisələr tekce Laçının şücaətlərinin tərənnümündən ibarət deyil. Laçınla ilgilə baş verən bütün proseslər o dövrdəki yaşam tərzinin ayrı-ayrı nümunelerini oxucuya çatdırır. Əlbəttə əger buna yaşamaq demək mümkündürse, "Destəcidi qəçirdim, o da vurdum kürəkden" yanan müəllif bununla ikinci Cahan Savaşından sonra sümükleri həle bərkiməmiş usaqların eməyinə nə qədər eh-tiyac olduğunu, usaqların işləriniň hədəsindən gəle-bilmeyəndə isə onların rəhbərlər – "destəciler" tərefindən amansızcasına döyüldüklerini bildirir.

(Davamı 14-cü səhifədə)

(Əvvəli 1-ci səhifədə)

Kolxozçuların məşhur “1 May bayramı”nı cəmisi yarım gün istirahət imkanı əldə etməsindən ruhlanan cütçü azyaşlıların bu yarım gündə necə şadlanmasından da yazmağı unutmur:

İki yumurta
Bir çətvər yağım
Süfrədə bağlı
Mən də gedirəm,
Fəzli də gedir,
Kərim də gedir.
Ağac qaşığım
cibimdə gedir.
Qoltuğumdadır
qalaylı nimçəm.
Başdan-ayağa
şadlıq sevincəm.

...Cütçülər torpaqları şumlamaq üçün arana köç etməli olurlar. Laçın yenə də kəllərin önündədir. Amma kənddən, doğmalarından aralı qalmaq kiçik yaşlı Musaya yaman yer eləyib. Cilovçu işinin ağırlığı da bir tərəfdən:

Bir aydı ki, arandayıq,
Babadağın gümüş qaşı
Çox uzaqdan baxır bizə.
Canalının sarı daşı
Çox uzaqdan baxır bizə.
Kimdir duran, kimdir yatan,

NAĞILA DÖNMÜŞ YASANTILAR

Səhər kotan, axşam kotan;
Bu tikanlı, çayırlı yer
Öküzləri üzüb daha.
Kəllər sanki bezib daha.

Darıxan kotançılar uzaqdan qaraltı görən kimi özlərinə gəlirlər. Zənn edirlər ki, bu atlı kənddən gəlir. Amma onun kimliyini dəqiqlişdirmək o qədər də asan deyil. Bunun oxuculara bir fərqi olmasada, kənddən sovqat gözləyən yorğun kotançılar üçün bu gəlişin sevincli anlarını yaşamaq qədər gözəl heç nə ola bilməz. Səfərdir, sədrdir, forslu Kərəmdir... axır ki, gələn “gözətçi, qıcı gülləli Bayram” olur. Ayağına müharibədə güllə dəymış Bayram da həmkəndlilərini görünçə sevincindən şikəstliyini yaddan çıxarıb sürüşüb atın üstündən yerə atılır. Onun gətirdiyi xurcunlarda hamiya pay-püş, İsmayıllıda həmişə bol olan meyvələr var. Səlmi xala bütün kəndin insanların əzizinə çevrilmiş Laçın kəlin duz payını da Bayramdan yollayıb. Burada bircə pay göndərəni olmayan yetim Fəzlinin torbası yoxdu. Düzdür, çətin günlərin mehribanlaşdırıldığı kotançılar ona da təbii ki ac qoymazlar. Ancaq Fəzlinin kimsəsiz qalması da müharibənin qoyub getdiyi qan-qadallı izlərdəndir. Özündə gerçəkliyi eks etdirən bu obrazın və ona göstərilən qayğının qələmə alınması bütünlükdən qayğınlıq, minlərcə taleyin ümumiləşdirilməsi olmaqla bərabər, böyük tərbiyəvi əhəmiyyətə malik mental xüsusiyyətlərimizin təbliğidir. Bu dəqiqlərdə Musaya ən əziz adamsa Bayramdır:

- Amma indi dünyanın
Ən mehriban adamı
Bayram idi mənimçin.

Kənddən gələn kim isə
Anam idi mənimçin,

Atam idi mənimçin,
Bayram idi mənimçin.

(Davamı var)